



Zöhrə ƏSGƏROVA

**Mədəniyyət - bəşəriyyətin topladığı
ən yaxşı nümunələrlə
xalqları zənginləşdirir.**

Heydər Əliyev

Tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin bu il çapdan çıxmış "Bəşəriyyətə şöle saçılan teatr günü" adlı kitabı rus teatrının yaradıcısı, dramaturq A.N.Ostrovskinin hayatı və yaradıcılığına həsr olunmuşdur. Onun 2023-cü il 12 aprel tarixində 200 yaşı tamam olur. Bu yubileyə bağlı silsilə tədbirlər keçirilir.

Kitab Celil Məmmədquluzadənin fikri ilə başlayır: "Azerbaycan teatrını inkişaf etdirmək üçün Rusiyadan Qoqol və Ostrovskilərindən, Azerbaycanın Mirzə Fətəli Axundovundan öyrənmək lazımdır". Kitabda bir çox görkəmləli alimlərimiz bilər. Bu yubileyle bağlı silsilə tədbirlər keçirilir.

Reyhan Mirzəzadə bu kitabı hazırlayarkən rus dramaturqu haqqında geniş tədqiqat işləri aparmış, maraqlı və kifayət qədər zəngin materialları toplaya bilməmişdir. Onu da qeyd edim ki, bundan əvvəl onun iki böyükəcmeli "Rus adəbiyyatı qəlbimin işində" və "Bəşəri zəkanın rus dahiiləri" adlı kitabları naşr olunmuş və geniş oxucu kütləsi qazana bilmişdir. Reyhan xanımın əsasən Azerbaycan və Rusiyanın yazıçı və şairlərinin ədəbi olaqları ilə bağlı yüksək səviyyəli araşdırmaşdır. Ədəbi təqibinə yüksək səviyyəli araşdırmaşdır.

Yeni kitabda XIX əsrin içtimai-siyasi mənzərosu, töbəqolərə bələnmüş cəmiyyətin daxiliində ziddiyətlər, mösəfə problemləri A.N.Ostrovskinin dramlarında qabarlıq təsvir edilmişdir. Zamanla öz dilində danışmağı bacaran dramaturqın əsərlərində tohkimçiliyin hökm sürdüyü bir dövrde kondilərin dözlüməz ağır güzərənini, mənəviyyatı yoxsun insanları, məmənələrin özbaşnalığını real təsvirlərlə qələmə almışdır. Ostrovskinin qohrəmanlarına xas olan milli koloriti, danişti torzları teatr sohnəsində öz tacəssümünü təpa bilmişdir. Reyhan Mirzəzadə kitabda qeyd edir: "Aleksandr Nikolayeviç yazıçıları xalq, millət üçün faydalı olan, insanların tərəfindən tez və əsərlər ilə bağlı yüksək səviyyəli araşdırmaşdır. A.N.Ostrovskinin naşıl və mahni-ayın materialı əsasında yazdığı "Qar qız" pyesinin premyerası 1873-cü il 11 may tarixində Böyük Teatrda keçirilir. Əslində onun çalıdığı Mali Teatrın binası timori bağlandıq üçün müvəqqəti Böyük Teatr köçürülməyə məcbur qalırlar. Bu teatr sohnəsinin geniş imkanlarından istifadə etmək üçün yeni bir formatda tamaşanın hazırlanmasına kollektiv Ostrovskinin başçılığı ilə əsərber olur. Ostrovski 50 illik yubileyində möşhur "Qar qız" nağlına yeni həyat verir.

Pyesin müsiqisini bəstəleyən gənc Çaykovski "Qar qız" əsərini Ostrovskinin yaradıcılığının mirvarisi hesab edir. Əsəri 3 həftə arzdır başa çatdırır və "Qar qız" sevimli övladı adlandırır. Pyesin müsiqisi hadisələrlə sintez teşkil edir, nağlin folsəsi qatları öncə çökəril, qış, yaz fəsilləri sanki öz rənglərinə bürünür. Həyata dorin mona verən məhəbbət akordları daha ozoməli əsərlərdir.

"1883-cü ilin may ayında Rusiyanın görkəmləri terapevti, Moskva universitetinin professoru, Ostrovskinin xəsisi həkimi Aleksey Aleksandroviç Ostrovoum sehəhində ciddi problemlər yaranan dramaturqə conuba getməyi məsləhət görür. Həmin vaxt dramaturqun dövlət omları naziri işləyən qardaşı Qafqaza xidməti ezməyyətə göndərildir. Aleksandr Nikolayeviç de ona qoşular... Ostrovski Bakıda olarkən qonaqpərvər xalqımız ona xəstə təsir bağışlayır... Gündəliyinə xəzri vəgilər haqqında qeydlər yazar... "Şəhər yeməyindən sonra əvvəlcə demir yolu ilə, axırdı isə fay-

"Ostrovski evi" adlanan Mali Teatrdə ə, 30 ilən artıq çalışdı. Tamaşaçılarında müsbət keyfiyyətlər oynamaya, sohnə yüksək ideallarını, amalların tribunasına əlavə etməyə nail ol-

Teatrda doğulan günəş sönmezdir

du. Tomas Mannın fikridir: "Teatr kütləni xalqça əvvələyə bacarmalıdır". Budur, teatr sohnəsinin qüdrəti. A.N.Ostrovskinin vəfatından sonra 1929-cu ilde pyeslerinin tamaşağa qoyulduğu Mali Teatrın binası qarşısında onun heykəlinin açılmış olmuşdur. Heykəl sanki Mali Teatra gələn tamaşaçıları qarşılıyab yolla salır. Mədəniyyət ocağının keşiyində daima xalqının yanındadır.

Kitabda qeyd edilir: "...A.N.Ostrovskinin son dərəcə zəngin dili var... o, sohnə danışığının böyük ustasıdır. Diaqol qurmaqdır, sohnədəki dramatizm və komizmi sözdə ifadə etməkdə, iştirakçıların daxili aləmini danışqada aćmayı, ya gizlətməyi bacarmaqda az-az dramaturqlar onunla müqayisə edilə bilər. M.Qorki Ostrovskinin zəngin dilini xüsusi ilə qiymətləndirir, onu "söz sehrkarı" adlandırır... Turgenev deyirdi ki, Ostrovskiye qədər müükəmməl, dadlı, təmiz rus dilində bir kimse yazmayıb... "Balzaminovun evlənməsi" ni oxuyan Dostoevski vəcdə gələrkən dramaturq yazmışdı: "Sizin nəzər salıdığınız Moskva döngəsi elə tipik şəkildə verilib ki, sanki özünüz oturub Belotelova ilə danişmısınız"... Stanislavski "Mənim sonet heyatım" əsərində "Cehizsiz qız"da Paratov rolu üzərində işləyən Ostrovski pyeslerinin müükəmməl diliyi yüksək qiymətləndirmiş və vurğulamışdır.

İ.S.Turgenev "Qar qız" əsərinin də dilinin gözəlliyyinə, əsərləri yadda qalmışına heyran iddi. Pyes qafiyəsi yazılsa da, lakin hər misraında özünmoxsus ritm və ahengdərlər sayında qazifləyi misra kimi əsərlər. Hadisələr Berendey adlı uydurulmuş bir momlukatda çorayan edir. Bu ideal, utopik bir ölkə şərəf və qanun prinsipləri əsasında idarə olunur. Qanunların alılılığını, ədəletini yüksək tutan dövlət sistemi həmşə Ostrovskinin xəyallarında yaşamışdır. Məhkəmələrdən çalıdığı illər ərzində hayatın görünən və görünməyən qatlarının çox şahidi olmuş, vərlilərin iç üzünü-pulpərəstliyini, rüşvətxorluğunu, riyakarlılığını əsərlərində qələmə almışdır. Əsər əsərlərində "məhəbbətsiz həyət mənəsi yoxdur", leylətməti üzərində qurulmuşdur.

A.N.Ostrovskinin naşıl və mahni-ayın materialı əsasında yazdığı "Qar qız" pyesinin premyerası 1873-cü il 11 may tarixində Böyük Teatrda keçirilir. Əslində onun çalıdığı Mali Teatrın binası timori bağlandıq üçün müvəqqəti Böyük Teatr köçürülməyə məcbur qalırlar. Bu teatr sohnəsinin geniş imkanlarından istifadə etmək üçün yeni bir formatda tamaşanın hazırlanmasına kollektiv Ostrovskinin başçılığı ilə əsərber olur. Ostrovski 50 illik yubileyində möşhur "Qar qız" nağlına yeni həyat verir.

Pyesin müsiqisini bəstəleyən gənc Çaykovski "Qar qız" əsərini Ostrovskinin yaradıcılığının mirvarisi hesab edir. Əsəri 3 həftə arzdır başa çatdırır və "Qar qız" sevimli övladı adlandırır. Pyesin müsiqisi hadisələrlə sintez teşkil edir, nağlin folsəsi qatları öncə çökəril, qış, yaz fəsilləri sanki öz rənglərinə bürünür. Həyata dorin mona verən məhəbbət akordları daha ozoməli əsərlərdir.

"1883-cü ilin may ayında Rusiyanın görkəmləri terapevti, Moskva universitetinin professoru, Ostrovskinin xəsisi həkimi Aleksey Aleksandroviç Ostrovoum sehəhində ciddi problemlər yaranan dramaturqə conuba getməyi məsləhət görür. Həmin vaxt dramaturqun dövlət omları naziri işləyən qardaşı Qafqaza xidməti ezməyyətə göndərildir. Aleksandr Nikolayeviç de ona qoşular... Ostrovski Bakıda olarkən qonaqpərvər xalqımız ona xəstə təsir bağışlayır... Gündəliyinə xəzri vəgilər haqqında qeydlər yazar... "Şəhər yeməyindən sonra əvvəlcə demir yolu ilə, axırdı isə fay-

tonla neft modənlərinə getdiq...qızılı Qarabağ atının üstündə oynındı rus mundırı olan prisav və ağ çərkəzi paltarda bir tatar (yəni azərbaycanlı) müşayit edirdi... Nahardan sonra buxar kateri ilə dənizə çıxdıq. Bakı... yaxşı işıqlandırıllı hor addimbəsi fəner yanır, qarınraq gecəde dənizdən şəhərin mənzərosu çox gözəl görünür, sanki Marseli görürsən". A.N.Ostrovski Bakıda xeyriyyəçi, milyonçu H.Z.Tağıyevlə də görüşmək fürsəti oldə edir. Dramaturq bu alicənən müdrik insanın Tağıyevin zəkasını yüksək dəyərləndirir. Azərbaycana ilk dəfə qədəm qoyan Ostrovskinin heç aylına belə gələ bilməzdik ki, milli teatrımızın sohnəsində onun əsərləri ne vaxtsa oynanılaçq və böyük uğurlar qazanacaqdır. Onun Bakıya gəlmişdə artıq 10 il idi ki, milli peşəkar teatrımız fealiyyət göstərirdi.

Təqdirolayıq haldır ki, Reyhan Mirzəzadə dramaturqu haqqında məhəbbətlər geniş tədqiqat işi aparmış, Ostrovski dühəsinə işq salaraq, onun həm dramaturq, həm böyük amallı vətəndaş, həm də qələmینə sadıq fədakar ziyalı kimi oxuculara təqdim etmişdir. Reyhan xanım kitabda nəinki A.N.Ostrovskinin hemçinin Azərbaycanın peşəkar milli teatrında onun səhneləndirilən tamaşalarında görkəmlili aktyörümüzün iştirakını, yadda qalan xatirelərini qələmə almışdır. Reyhan xanım tamaşalardan çekilmiş foto şəkillərin kitabda yer almışında C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin əməkdaşlarına kitab vasitəsilə öz minnətdarlığı bildirmişdir.


"Bəşəriyyətə şöle saçan teatr günü" kitabında Reyhan xanım yazır: "Azərbaycanın görkəmlili alimi Məmməd Arif haqlı olaraq qeyd edirdi ki, Azərbaycan dramaturqlarının Ostrovskida həyət həqiqəti gördülər, onun əsərlərinə realist dramaturgiyanın en yaxşı nümunələri kimi baxırdılar. Ostrovski özündən ovvəlki rus realist dramaturgiyasının en yaxşı cohətlərini yaradıcılığında toplanlaşdırıb, dramaturgiyanı daha da irəli apardı".

"N.Vəzirov "Sonraki pesmanlıq fayda verməz" komediyasını mehz Ostrovskinin "Tufan" pyesinin təsiri altında yazıb... Pyeslərin qəhrəmanları-Fatmaxanım Kabanovani, Səlbənaz Katerinani, Səlman bey Tixonu xatırladır. Fatmaxanım da Kabanova kimi orta əsr qaydaları ilə yaşayır, hamını özüne təbə etməyə çalışır. Onun hərəkətləri səmimi və məhribən ailənin dağlımasına sobə olur..." Tacir Kabanxıa olduqça sərt və zülümkaridir. Gəlininin ölümüne sobə olan, oğlunu, qızını bədəxtən qorxunc bir insan obrazıdır.

N.Vəzirov "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq yağmura düşdük", "No ekəson onu da biçərən" pyeslərinin mülliətidir. Reyhan xanım qeyd edir: "1914-cü ilde Moskvada "Vostočni sbornik" jurnalında N.Vəzirov "Müsəlman Ostrovski" adlandırılır. Orada yazılıb: "Hacı Qəmbər" komediyası ona "Müsəlman Ostrovski" şöhrəti qazandırıldı. Yeri golmışken qeyd edək ki, komedyia janrı Azərbaycanda peşəkar teatrın tomolini qoymuşdur. Görkəmlisi rus filosofu Mixail Baxtine görə, gülüş ciddiyət kimi universaldır. O özündə cəmiyyətin tarixini, konsepsiyasını daşıyır.

Azərbaycan teatrında müstəsna rolü olan rejissor A.A.Tuqanov görkəmləri yazıçı Ə.Haqverdiyevi teatrın böyük dostu adlandırır. O sahəni peşəkar səviyyəde qiymətləndirir. O, Peterburqda tohsil aldıq illerde tez-tez Aleksandrinski teatrında rus dramaturqlarının pyesleri ilə yaxından tanış olmuşdur.

1946-cı ilin fevral ayında Moskvada keçirilən rus klassik dramaturgiyasına həsr olunmuş baxışda Azərbaycan Dövlət Akademik Dram Teatrının "Günahsız müqəssirələr" ta-



masası haqqında Georgi Konstantinoviç Krititski azərbaycanlı aktyorların tamaşanı esl rus ruhunda təqdim etməsini, sənətkarlarımlı peşəkarlığını yüksək dəyərləndirir. Kitabda qeyd edilir: "Azərbaycanın bir çox sahə ustaları Ostrovski qohrəmanlarının mahir ifaçıları kimi geniş şöhrət qazanmışdır. O zamanın SSRİ xalq artistləri - Mərziyə Davudovanın, Mirzəağa Əliyevin, Azərbaycanın Xalq artisti İsmayıllı Dağıstanının "Günahsız müqəssirələr" komediyasının tamaşasında Kruçinina, Şımaqə, Naziməvə rollarında, habelə Xalq artisti Fatma Qədrinin "Cehizsiz qız" komedyasında Larisa rolunda avəzsız oyuları Azərbaycan və Rusiyanın teatr eləqələri tarixinə qızılı hərflərlə yazılmışdır".

1936-cı ilə "Günahsız müqəssirələr" pysində Ə.Əlikbərov, A.Geraybəyli, M.Mərdənov, M.Davudova və İ.Dağstandenin çıxışlarını Moskva sənətkarları aktyor oyununun təbii və ehtiraslı olduğunu vürgülənləşdir. "Sovetskaya Kultura" qəzetinin sonuncu nömrələrinin birində SSRİ Xalq artisti, professor Teyarovanın məqaləsində uğurlu tamaşa kimi xatırlanmışdır. 1946-ci ilə görkəmlili yazıcı M.Hüseyn "Literaturnaya gazeta" da rejissor Əlşəq Şərifovun sahələndirdiyi "Tufan" tamaşasını yüksək dəyərləndirir.

Kitabda qeyd edilir: "Cehizsiz qız"ın 1979-cu ill tamaşasında ümumi ansambl mənzərəli hiss olunurdu. Məlik Dadaşov (Paramov), Səmənder Rzayev (Knurov), Rafael Dadaşov (Vojevatov), Rafiq Əzimov (Karandışev), Naciba Məlikova (Oqudalova), Mirvari Novruzova (Yefrosiniya), Elxan Ağahüseynoğlu (Robinzon) və b.aktorlarımız öz güclü oyuları ilə pulun həkim kəsildiyi, saxtakarlıq, riyakarlıq, ədalətsizlik dünyasını ittiham edirdilər".

Kitabdan qeyd edilir: "Cehizsiz qız"ın 1979-cu ill tamaşasında ümumi ansambl mənzərəli hiss olunurdu. Məlik Dadaşov (Paramov), Səmənder Rzayev (Knurov), Rafael Dadaşov (Vojevatov), Rafiq Əzimov (Karandışev), Naciba Məlikova (Oqudalova), Mirvari Novruzova (Yefrosiniya), Elxan Ağahüseynoğlu (Robinzon) və b.aktorlarımız öz güclü oyuları ilə pulun həkim kəsildiyi, saxtakarlıq, riyakarlıq, ədalətsizlik dünyasını ittiham edirdilər".

Reyhan Mirzəzadənin dərin məzmunlu "Bəşəriyyətə şöle saçan teatr günü" kitabında teatr sahəsində unudulmaz istedadlı sənətkarlarla- aktyorluq sənətinin zirvələrini fəth edənlərlə sanki həmsərbət olduq. Bu mənəvi ünsiyyətdə həm görkəmlili mülliəflərin, həm də Reyhan xanımın məhsuldar qələminin, genişi zerif qolbinin, bəşeri hissələrinin mənəvi dünyası ilə yaxından tanış ola bildik. Kitab məhz teatr gününe işində inanıram ki, öz oxucularının qəlbini yol tapacaq, onlarda işqli təsəssüratlar oydacaqdır.